



MÖVSÜMÜN SERİALLARI

Kiminsə qarşısında yeni yollar, yeni qismətlər olacaq. Keçmişdən gələn bir obraz da kabus kimi həyatın üzərinə çökəcək

XANIM AYDIN xanimaydin@kaspi.az

BİZİ HANSI SERİALLAR GÖZLƏYİR?

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyim ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – “Farevey Hill” 1946-cı ilin oktyabrından dekabrına kimi efirə gedib. Və qeyd edim ki, canlı yayımlanıb. Təəssüf ki, onun heç bir lent yazısı qalmayıb. Qayıdaq bu günə. Bu gün Azərbaycan teleməkanında müxtəlif teleseriallar tamaşaçıların görüşünə gəlir. Təbii ki, serialların da öz izləyicisi, auditoriyası var. Bəs kanallar bu il hansı seriallarla tamaşaçıların qarşısına çıxacaqlar?

“UÇURUM”DA SAĞ QALANLAR

Üç mövsüm ARB kanalı izləyicilərinin sevimlisi olan “Uçurum” serialı bu il artıq dördüncü mövsümünə başlayacaq. Serialı ərsəyə gətirən yaradıcılardan biri – quruluşçu rejissoru Vüsal Məmmədov deyir ki, reyting cədvəlinə görə, ən çox izlənən seriallardan biri olan “Uçurum”un çəkilişləri artıq bir aydır ki, davam edir və efirə başlamaq üçün ciddi hazırlıqlar gedir: “Bu mövsümdə də yeni süjet xətti, bir-birindən maraqlı hadisələr, obrazlarla tamaşaçıları yaxşı mənada gərginlikdə və maraqda saxlamaq niyyətindəyik. Ailə-məişət mövzusunda olan serialda günümüzün reallığı ilə səsləşən müxtəlif hadisələr öz əksini tapacaq. Ötən mövsümdən Sevdə, Cənnət, Mədot, Nəminə, Aynur, Tofiq və digər sevilən obrazlar qalsa da, yeni xarakterlər də tamaşaçıları sevindirəcək. Bundan başqa, keçmişdən gələn bir obraz da kabus kimi yeni həyatın üzərinə çökəcək”.

Serialın daimi və yeni tamaşaçıları “Uçurum”u həftə içi dörd gün ARB kanalında izləyə biləcəklər.

“Bir qadın”ın taleyi

ATV kanalında gedən və tamaşaçı istəyi ilə üçüncü mövsümünə qədəm qoyan “Bir qadın” serialının da artıq çəkilişlərinə başlanılıb. Serialı ərsəyə gətirən prodakşının baş prodüseri Yaşar Əhmədovun sözlərinə görə, artıq iki mövsüm tamaşaçılarda xüsusi maraq və rəğbət doğuran “Bir qadın” serialı növbəti mövsümdə də bir-birindən maraqlı və dinamik olaylarla efirdə olacaq. Quruluşçu rejissoru Şahin Qəhrəman olan serialda Anar Heybətov, Zemfira Əbdülsəmədova, Nuriyyə Əliyeva, Ləman İmanova, Elçin Muradov və başqaları iştirak edir. Çəkilişlərə artıq bir aydır ki, start verilib. Bu mövsüm ötən ilkindən daha gərgin hadisələr, daha fərqli xarakterlərlə efirdə olacaq. Davud, Zöhrə, Gülzar, Ləman, Arzu kimi sevilən obrazların həyatında hansı dəyişikliklər olacaq?

Kimin qarşısında yeni yollar, yeni qismətlər açılacaq? Bunların hamısı yeni mövsümdə “Bir qadın” serialında olacaq. Qeyd edim ki, serial bir-birindən maraqlı bölümləri ilə yeni mövsümdə həftə içi dörd gün ATV kanalında yayımlanacaq.



SERIAL -
evdə darıxmamaq
üçün stimül

Serial izlə, SAĞLAM OL

“Covid-19” pandemiyasının tüğyan etdiyi bir vaxtda min bir əziyyətlə çəkilişlər edən, ərsəyə yaxşı serial gətirməyə çalışan yaradıcı və texniki heyətlərə uğur və sağlamlıq arzu edirik. Bu mövsüm də seriallar çəkdiqləri əziyyətə dəysin. İnsanların daha çox “evdə qal” çağırışı zamanı asudə vaxtının tələbatını ödəyən, əlbəttə ki, daha çox ədəbiyyat və televiziya oldu. İnsanları daha çox sosial məsafə saxlamağa, bayırda az olmağa, mütaliə etməyə, serial izləməyə dəvət edirik. Milli seriallara baxın, sağlam olun...



“Gecə yarısı” havası

ATV kanalında başqa bir yeni layihə - “Gecə yarısı” da efirdə olacaq. “Gecə yarısı”nın quruluşçu rejissoru Kənan MM bildirir ki, serialın ssenari müəllifləri İlqar Fəhmi ilə Çinarə Nüsrətlidir. Baş rolların ifaçısı Günəş Mehdizadə, Tural Əhməd, Rəşat Kəsəmənli,

Rada Nəsimova və Aysel Yusubova olan serial kriminal-dram janrındadır. Kriminal həvəskarlarını ATV kanalında ekranlara çıxacaq “Gecə yarısı” serialını izləməyə dəvət edirik. Efir vaxtı oktyabr ayına nəzərdə tutulan serial həftə içi bir gün yayımlanacaq.

Günümüzün serialı

“Space” kanalında da yeni bir serial tamaşaçıların ixtiyarına veriləcək. Komediya janrında olan və artıq sürətlə çəkilişləri gedən serial bu günümüzə səsləşən pandemiya mövzunu əhatə edir. İnsanların ancaq internet üzərindən bir-birilə görüşməsi, əlaqə saxlaması əsasında başlarına gələn

marlaqlı, gülməli və eyni zamanda da düşündürücü hadisələrlə zəngin bir serialdır. Quruluşçu rejissoru Ramin Hacıyev, quruluşçu operatoru Elşən Əliyev olan serialda baş rollarda Məcid Hüseynov və Elnur Hüseynov çəkirlər. Serialın bir gün – həftə sonu yayımlanması nəzərdə tutulub.